

DOI: 10.34921/amj.2020.2.007

UDC: 616.89-008-022.15:616.831-007.23:616.832-004.2-06

Şirəliyeva R.K.¹, Memiş A.², Mirzəyev A.H.³, Əliyev R.R.¹

DAĞINIQ SKLEROZ ZAMANI BAŞ BEYNİNİN ATROFIYASI İLƏ KLİNİK SİMPTOMLAR ARASINDA ƏLAQƏLƏR

*Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və klinik neyrofisiologiya kafedrası¹ və Şüa diaqnostikası kafedrası³;
Respublika Müalicəvi Diaqnostika Mərkəzi², Bakı*

Məqalədə dağıniq skleroz (DS) zamanı baş beyninin atrofiyası ilə klinik simptomlar arasında korrelyasiyon əlaqələri öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Müşahidə altında yaşlı 18-dən 60-ə qədər olan 88 DS-li xəsta (58 qadın, 30 kişi) olmuşdur, onlardan 56 nəfərdə residiv-remittent DS (RRDS), 32 nəfərdə ikincili progressiv gedisi DS (IPDS) müəyyən edilmişdir. Bütün müəyyən olunanlarda baş beyninin maqnit-rezonans tomografiyası (Voksel morfometriyası ilə) aparılmışdır. Müəyyən edilmişdir ki, DS-li xəstələrdə ağ maddənin qabarları dəyişikliklərinə həxmayaraq, əllilik dərəcəsi ocaqlı zədələnmənin hacmindən deyil, baş beyninin atrofiyاسından asildir. RRDS və IPDS zamanı baş beynində boz və ağ maddənin atrofiyاسının morfometrik göstəriciləri ilə əllilik dərəcəsi və koqnitiv pozulmalar arasında dürüst əlaqə mövcuddur.

Açar sözlər: dağıniq skleroz, baş beyninin atrofiyası, klinik simptomlar

Ключевые слова: рассеянный склероз, атрофия головного мозга, клинические симптомы, корреляция

Key words: multiple sclerosis, brain atrophy, clinical features, correlation

Dağıniq skleroz (DS) mərkəzi sinir sisteminin xronik proqressivləşən autoimmun xəstəliyi olub, qısa bir müddədə əlliliklə nəticələnir və ona görə tibbi-sosial əhəmiyyət kəsb edir [1].

DS-nin klinik mənzərasının müxtalifliyi və proqressiv sindromlarla müşayiət olunan qeyri-sabit gedisi diaqnostikasını xeyli çətinləşdirir [2, 3].

Müəyyən edilmişdir ki, DS-nin diaqnostikasında "qızıl standart" hesab edilən maqnit-rezonans tomografiya (MRT) meyarları patoloji prosesin xarakterinin müəyyənləşdirilməsində, aktivliyinin təyin edilməsində və gedisinə monitor nəzarətdə əvəz olunmazdır, lakin klinik simptomlarla neyrovizualizasiya parametrləri arasında korrelyasiyaların aşkarlanması imkanları çox məhduddur – "klinik-radioloji paradoks". Bu fenomenin rast gəlməsi, yəqin ki, klinik qiymətləndirmənin xüsusiyyyatlarını, histopatogenliyin spesifik olmaması, beynin ağ (AM) və boz maddələrində (BM) xarici dəyişikliklər olmadıqda tam qiymətləndirilməməsi və kortikal adaptasiyanın silinmiş gedisi ilə əlaqədardır [4, 5].

Ədəbiyyatda nevroloji simptomlarla baş beyninin atrofiyası arasında əlaqə olduğu haqqında məlumatlar ziddiyyətlidir. Bəzi müəlliflər BM-nin həcmi ilə klinik əlamətlər arasında əlaqə olmadığını, digər müəlliflər isə əksinə – səx əlaqə olduğunu göstərlər [6, 7].

Son illər aparılmış histoloji və neyrovizualizasiya üsulları ilə sübut olunmuşdur ki, BM, AM və ümumilikdə baş beyninin həcmi ilə klinik simptomlar arasında daha çox korrelyasiya əlaqələri mövcuddur. Həmçinin müəyyən edilmişdir ki, DS zamanı istər ocaqlı nevroloji simptomların, istərsə də koqnitiv pozulmaların proqressivləşməsində baş beyninin atrofiyası mühüm rol oynayır [8, 9].

Bələdiklə, DS zamanı klinik simptomlarla neyrodegenerativ dəyişikliklər arasında korrelyasiyon əlaqələrin müəyyən edilməsi erkən diaqnostika və proqnozun müəyyənləşdirilməsində əhəmiyyət kəsb edir.

Tədqiqat işi DS zamanı baş beyninin atrofiyası ilə klinik simptomlar arasında korrelyasiya əlaqələrini müəyyən etmək məqsədilə aparılmışdır.

Tədqiqatın materialı və metodları. Tədqiqatda 88 DS-i (şəhər) və 20 sağlam könlü cəlb edilmişdir. Xəstələrdən 56 nəfərdə residiv-remittent DS (RRDS), 32 nəfərdə ikincil proqressiv gedisi (IPDS) DS mütəyyin edilmişdir. Bütün xəstələrin 58-i qadın, 30-u kişi olmuş, yaşları 18-60 arasında tərəfdən etmişdir. Xəstələrdə ilkin mütiyənin anına qədər həmlələrin (kəskinləşmə) başlanğıcında müddəti 1 ayə qədər olmuşdur. Xəstələr kortikosteroid terapiyə başlamışdır. Hər bir xəstədən 100% zamanı simptomatik təzahürün subjektiv azalmasına qədər mütiyən edilmişdir.

Neuroloji status EDSS (Expanded Disability Status Scale) skaliası ilə qiymətləndirilmişdir. Bütün xəstələrdə baş beyinini MRT mütiyəni apartırılmışdır. MRT mütiyəni üçün istisna meyaları aşagıdakılardır olmuspudur:

- Somatik visi rəsi patologiyalar;
- Baş beynində yanaşı patologiyalar (tərmələr, arteriovenə malformasiyalar);
- Autoimmun xəstəliklər.

Natiqların statistik işlənməsi SPM-8 (statistical parametric mapping) programının köməyi ilə aparılmışdır. Bu zaman aşağıdakı qeyri-parametrik əsərlərdən istifadə edilmişdir: İki alamat arasındakı əlaqə (korrelyasiya) Spearman üsü ilə aparılmışdır. Kaniyat alamağının görə bir-birindən asılı olmayan iki qrup mütiyəyisində Mann-Uitinin U-meyarından (Mann-Whitney U-test) istifadə olunmuşdur. Normal paylanma qanuna uyğunluqlarına tabe olmayan kaniyatlı göstəricilər mediana (Me) və kvartillrin (Q_1, Q_3) köməyi ilə təsvir edilmişdir. Me-orta göstərici, Q_1 -25%, aşağı hüdüd, Q_3 -75% yuxarı hüdüd göstəricisidir.

Tədqiqatın nəticələri və onların müzakirəsi.

Dağınq sklerozun funksional sistemlər üzrə klinik xarakteristikası cədvəldə verilmişdir.

Cədvəldən görüñündüñi kimi, əllilik dərəcəsi EDSS skaliasına görə RRDS-li xəstələrdə 3,5 [2;5;4] bal, IPDS-li xəstələrdə 5 [2;5;6] bal olmuş və dürtürt fərqlənmışdır ($p<0,001$). Koqnitiv PASAT testin qiyməti RRDS zamanı 71,5 [56;80], IPDS zamanı isə 52,4 [31;54] olmuşdur. FS-koordinasiyası pozulmalarına görə mediana IPDS-li xəstələrdə 3 bal olmuş və RRDS-li xəstələrdə dürtürt fərq-

lənmə ($p<0,05$). FS – piramid yolların zədələnmə simptomları üzrə mediana RRDS-li xəstələrdə 3[2;4] bal, IPDS-li xəstələrdə 4[2;5;5] bal təşkil etmişdir ($p=0,002$).

Bizim tədqiqatda RRDS-li xəstələrdə sol talamusun həcmi ilə xəstəliyin müddəti arasında ($r=-0,48$; $p<0,01$), sol lenticulyar nüvənin həcmi ilə əllilik dərəcəsi arasında ($r=-0,52$; $p<0,01$) dürtürt əks-əlaqə mütəyyen edilmişdir. Sol ventikulyar nüvənin həcmi ilə əllilik dərəcəsi arasında mənfi (əks) əlaqə ($r=-0,49$; $p<0,01$) həmçinin IPDS-li xəstələrdə aşkar edilmişdir. Hər iki qrup xəstələrdə nevroloji simptomlarda baş beyinində sol yarımkürsənin strukturları arasında mövcud olan korrelyasiyanın mənşəyi tam bəlli deyil; bu ola bilsin ki, sol yarımkürədə sağ yarımkürə ilə müqayisədə atrofiyin daha qabarıq getməsi ilə əlaqədardır. BM-nin atrofiyasi ilə nevroloji simptomlar arasında dürtürt əlaqə olmaması, çox güman ki, seçilmiş qrupun yekcini olmaması, mütiyənin olunan xəstələrdə ham yüngül nevroloji simptomların, həm də əlliliklə mütiyəyat olunan qabarıq nevroloji aləmətlərin manifestasiyası ilə əlaqədardır.

RRDS zamanı xəstəliyin müddəti ilə baş beyinində ocaqlı zədələnmələrinin həcmi arasında müsbət korrelyasiya ($r=0,44$; $p<0,01$) mütəyyen edilmişdir; xəstəliyin davametmə müddəti artıraq ocaqların həcminin böyük olması qeyd edilmişdir. IPDS-li xəstələrdə anoloji əlaqə mütəyyen edilmişdir.

RRDS-li xəstələrdə subaraxnoidal sahənin həcmi ilə əllilik dərəcəsi arasında müsbət (düz) korrelyasiya mövcuddur.

RRDS və IPDS zamanı baş beyininin ocaqlı zədələnmələrinin həcmi ilə, o cümlədən kont-

rat maddə hopmuş aktiv ocaqlarla əllilik dərəcəsi arasında korrelyasiya əlaqələri mübahyan edilmişdir. Lakin RRDS-li xəstələrdə ocaqlı zədələnmələrin həcmi ilə koqnitiv funkciyalar arasında (PASAT) mənfi korrelyasiya ($r=-0,69$; $p<0,01$) aşkar edildi.

IPDS zamanı FS-beyincik simptomları (koordinasiya pozulmaları) ilə sol mərkəzönүn qırışın həcmi arasında ($r=-0,58$; $p<0,01$), sol yuxarı təpə payı ($r=-0,55$; $p<0,01$), sağ orta ənsə qırışı ($r=-0,59$; $p<0,01$), həmçinin döşənəklə cismin həcmi ($r=-0,65$; $p<0,01$) arasında mənfi korrelyasiya mövcuddur. FS-in digər

göstəriciləri ilə BB-in həcmi arasında korrelyasiya əlaqələri aşkar olunmadı.

Notıcalardan çıxarış

1. Dağınq sklerozun xəstələrdə ağ maddənin qabarq dayışıklıklarına baxmayaqaraq əllilik dərəcəsi ocaqlı zədələnmənin həcmindən deyil, baş beynin atrofiyasından asildir;

2. Residivlaşan və ikincil proqressiv dağınq skleroz zamanı baş beyinində ağ və boz maddələrin atrofiyاسının morfometrik göstəriciləri ilə əllilik dərəcəsi və koqnitiv pozulmaları arasında dürtürt əlaqə mövcuddur.

ƏDƏBİYYAT

1. Siraliyeva R.K. Dağınq sklerozun differensial diagnostikası // Milli nevrologiya jurnalı, 2012, №1, s.13-21.
2. Ермощин В.Н. Рассеянный склероз с точки зрения новой теории сердечно-сосудистых заболеваний // Евразийское научное объединение. 2018, №2, с.85-88.
3. Кротенкова М.В., Брюхов В.В., Морозова С.Н., Кротенкова И.А. Магнитно-резонансная томография в диагностике и дифференциальной диагностике рассеянного склероза. Руководство для врачей. Москва: ГЗОТАР-Медиа, 2019, 160 с.
4. Повереннова И.Е., Захаров А.В., Хивинцева Е.В. Мультимодальные визуальные потенциалы в диагностике активности течения рецидивирующее-ремиттирующего рассеянного склероза // Саратовский научно-медицинский журнал-2018.-№1, с.157-160.
5. BinSawad A., Seoane-Vazquez E., Rodriguez-Monguio e.a. Evaluation of the Expanded Disability Status Scale and the Multiple Sclerosis Functional Composite as clinical endpoints in multiple sclerosis clinical trials: quantitative metaanalyses // Curr. Med. Res. Opin., 2016, v. 32(12), pp. 1969-1974. doi: 10.1080/03007995.2016.1222516.
6. Bermel R.A. The measurement and clinical relevance of brain atrophy in multiple sclerosis // Lancet Neurol., 2006, v. 5, No 2, pp. 158-170.
7. Oreja-Guevara C., Rovaris S.M., Jannucci G. et al. Progressive gray matter damage in patients with relapsing-remitting multiple sclerosis: a longitudinal diffusion tensor magnetic resonance imaging study // Arch. Neurol., 2005, v. 2, No 4, pp. 578-584.
8. Bermel R., Innus M.D., Tjoa C.W., Bakshi R. Selective caudate atrophy in multiple sclerosis: a 3D MRJ parcellation study // NeuroReport, 2009, v. 14, No 3, pp. 335-339.
9. Bo L., Geurts J.J., Vander Valk P.e.a. Lack of correlation between cortical demyelination and white matter pathologic changes in multiple sclerosis // Arch. Neurol., 2007, v. 64, No 1, pp. 76-80.

REFERENCES

1. Shiraliyeva R.K. Daging sklerozun differential diagnosticasi [Differential diagnosis of a multiple sclerosis] // Milli Neurologiya jurnalı [National journal of Neurology], 2012, v. 1, p.13-21.
2. Ermoshkin V.N. Rassseennyi skleroz s točki zrenija novoy teorii serdečno-susudistikh zabolevenij [Multiple sclerosis from the point of view of the new theory of cardiovascular diseases] // Evraziskoye obyedinenenie [Eurasian Scientific Association], 2018, v. 2, pp. 85-88.
3. Krotenkova M.V., Brukhov V.V., Morozova S.N., Krotenkova I.A. Magnitno-rezonansnaya tomographija v diagnostike i differencialnoj diagnostike rasseyannoj sklerozu. Rukovodstvo dla vrachey [Magnetic resonance imaging in the diagnosis and differential diagnosis of multiple sclerosis]. A guide for doctors. Moscow: Geotar-Media, 2019, 160 p.
4. Poverenova I.E., Zakharov A.V., Khivinseva E.V. Multimodalne vizvannie potenciali v diagnostike aktivnosti techenija rechividiviruishe-remittiryushego rasseyanogo sklerozu [Multimodal evoked potentials in the diagnosis of recurrent-remitting multiple sclerosis flow activity] // Saratovski nauchno-medichinski jurnal [Saratov Journal of Medical Scientific Research], 2018, v. 1, pp. 157-160.
5. BinSawad A., Seoane-Vazquez E., Rodriguez-Monguio e.a. Evaluation of the Expanded Disability Status Scale and the Multiple Sclerosis Functional Composite as clinical endpoints in multiple sclerosis clinical trials: quantitative metaanalyses // Curr. Med. Res. Opin., 2016, v. 32(12), pp. 1969-1974. doi: 10.1080/03007995.2016.1222516.
6. Bermel R.A. The measurement and clinical relevance of brain atrophy in multiple sclerosis // Lancet Neurol., 2006, v. 5, No 2, pp. 158-170.

Cədvəl. Dağınq sklerozlu xəstələrdə funksional sistemlər üzrə xəstəliyin klinik xarakteristikası Me [Q₁, Q₃]

| Funksional sistemlər | RRDS | IPDS | P |
|--|-------------|-------------|-------|
| I FS. Piramid yolların zədələnmə simptomları. | 3[2;4] | 4[2;5;5] | 0,02 |
| II FS. Koordinasiya pozulmaları. | 1[1;2;5] | 3[1;75;4] | 0,04 |
| III FS. Hissiyat pozulmaları | 2[1;3] | 3[2;4] | 0,02 |
| IV FS. Sütun pozulmaları. | 2[1;2] | 2[1;2] | >0,05 |
| V FS. Görüntü sinirinən zədələnmələr | 1[1;1] | 1[1;1] | >0,05 |
| VI FS. Çənə orqanlarının funksiyası pozulmaları. | 1[0;2] | 1[1;2] | >0,05 |
| EDSS (əllilik dərəcəsinin qiymətləndirilmə skaliası) | 3,5[2;5;4] | 5[2;3;6] | <0,01 |
| PASA'T (düzənlik cavabları %) | 71,5[56;80] | 52,4[31;54] | 0,04 |

Qeyd: DS – dağınq skleroz, RRDS – residiv-remittent DS, IPDS – ikincil proqressivlaşan DS, P – gruplarla müqayisədə dürtürt göstəricisidir; Me – orta göstərici, 2-kvartil 1 (q₁) - 25 faiz minimum göstəricisi, 4-kvartil 3 (q₃) - 75 faizdən yuxarı maksimum göstəricidir.

- Oreja-Guevara C., Rovari S.M., Jannucci G. et al. Progressive gray matter damage in patients with relapsing-remitting multiple sclerosis: a longitudinal diffusion tensor magnetic resonance imaging study // Arch. Neurol., 2005, v. 2, No 4, pp. 578-584.
- Bermel R., Innus M.D., Tjoa C.W., Bakshi R. Selective caudate atrophy in multiple sclerosis: a 3D MRJ parcellation study // Neuroreport, 2009, v. 14, No 3, pp. 335-339.
- Bö L., Geurts J.J., Vander Valk P.e.a. Lack of correlation between cortical demyelination and white matter pathologic changes in multiple sclerosis // Arch. Neurol., 2007, v. 64, No 1, pp. 76-80.

Ширапиева Р.К.¹, Мемиш А.², Мирзоев А.Х.³, Алиев Р.Р.¹

КОРРЕЛЯЦИИ МЕЖДУ МОРФОМЕТРИЧЕСКИМИ ПОКАЗАТЕЛЯМИ АТРОФИИ ГОЛОВНОГО МОЗГА И КЛИНИЧЕСКОЙ СИМПТОМАТИКОЙ ПРИ РАССЕЯННОМ СКЛЕРОЗЕ

Азербайджанский государственный институт усовершенствования врачей имени А.Алиева, кафедра неврологии и клинической нейрофизиологии¹ и кафедра лучевой диагностики² Баку; Республиканский Лечебный Диагностический Центр², Баку,

Резюме. В статье представлены результаты исследования, проведенного с целью изучения корреляции между морфометрическими показателями атрофии головного мозга и клинической симптоматикой рассеянного склероза (РС). Под наблюдением находилось 88 больных (58 женщин, 30-мужчин) с РС в возрасте от 18 до 60 лет. Из них у 56 выявлен рецидив-ремиттирующий (PPPC), у 32-вторично прогрессирующий (ВПРС) тип течения заболевания. У всех больных была проведена магнитно-резонансная томография сvoxельной морфометрией. Установлено, что у больных с РС, несмотря на выраженные изменения белого вещества, степень инвалидизации зависит от выраженности атрофии головного мозга и не связана с объемом очагового поражения. У больных PPPC и ВПРС были выявлены достоверные связи между морфометрическими показателями атрофии серого и белого вещества головного мозга и степенью инвалидизации и когнитивными нарушениями.

Shiraliyeva R.K.¹, Memish A.², Mirzayev A.H.³, Aliyev R.R.¹

CORRELATION BETWEEN MORPHOMETRIC INDICATORS OF BRAIN ATROPHY AND CLINICAL SYMPTOMS IN MULTIPLE SCLEROSIS

*Azerbaijan State Advanced Training Institute for Doctors named after A.Aliyev,
Department of Neurology and clinical neurophysiology¹ and Department of Radiology²;
Republican Medical Diagnostic Center², Baku, Azerbaijan*

Summary. The article presents the results of a study conducted to explore the correlation between morphometric indicators of brain atrophy and clinical symptoms in multiple sclerosis (MS). 88 patients (58 women, 30 men) with MS aged 18 to 60 years were under observation. 56 patients had relapse-remitting multiple sclerosis (RRMS), 32 patients had a secondary progressive multiple sclerosis (SPMS) type of disease course. All patients underwent magnetic resonance imaging with voxel morphometry. It was found that in patients with MS, despite pronounced changes in white matter, the degree of disability depends on the severity of brain atrophy and is not related to the volume of focal lesion. There are significant relationships between morphometric indicators of atrophy of the gray and white matter of the brain and the degree of disability and cognitive impairment in RRMS and SPMS.

Müəlliflər əlaqə üçün:

Mirzəyev Aydin Hakim oğlu – Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Şüa diagnostikası kafedrasının doktorantı; "Diagnoz Tibb Mərkəzi"nin həkim radioloqu

E-mail: amirzeyev@gmail.com

Rəyçi: tibb e.d., prof. R.L.Həsənov